

**İNFORMATİKANIN TƏDRİSİ METODİKASI**

UOT 372.0:002

*Roza Nizami qızı Məmmədzadə*  
Azərbaycan Dövlət Pedagoji Universiteti

52

**İNFORMATİKA KURSUNUN MƏNİMSƏNİLƏMƏSİ NƏTİCƏLƏRİNƏ VERİLƏN  
TƏLİƏBLƏR VƏ ŞAGIRD NAILİYYƏTLƏRİNİN TƏHLİLİ**

*Roza Nizami qızı Məmmədzadə*  
Azərbaycanlı Gostyadarskiy Pedagozičeskiy Universitetem

**ТРЕБОВАНИЯ ПРЕДЪЯВЛЯЕМЫЕ К РЕЗУЛЬТАТОМ УСВОЕНИЕ КУРСА  
ИНФОРМАТИКИ И АНАЛИЗ ДОСТИЖЕНИЙ УЧАЩИХСЯ**

*Rosa Mamedzade Nizami*  
Azerbaijan State Pedagogical University

**REQUIREMENTS FOR THE RESULTS OF THE INFORMATICS COURSE  
AND ANALYSIS OF STUDENT ACHIEVEMENTS**

**Xülasə:** Məqalədə Milli Kurikulumun funksiyaları və ümumi principləri, əsas təhsil pilləsində tədris olunan informatica fənninin əsaslındırılması və ümumi təlim nüticələri şərh edilmişdir. Yuxarı siniflərdə kursun tədrisi zamanı əsas təhsil pilləsində manisənəlmış bacarıq və vərdişlər inkişaf etdirilməklə şagirdlərə informasiya cəmiyyətinin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları, kompüterdə dəha çox populyar olan program vasitələrlən istifadə vərdişləri formalasdırılır, onların algoritmik təsəkkürünün və intellektual səviyyəsinin inkişafı, pəşə seçimini hazırlıqları təmin olunur.

**Açar sözlər:** informatika, informasiya, informasiya prosesləri, algoritmik təsəkkür, biliq, bacarıq, vərdiş.

**Резюме:** Статья посвящена функциям и общим принципам национального куррикулума по информатике, обоснованию ввода курса информатики в школьную программу, результатам обучения информатике. Отмечается, что одним из основных целей преподавания информатики в школе является подготовка подрастающего поколения к жизни в условиях информационного общества, привития навыков 21-го века.

**Ключевые слова:** информатика, информация, информационные процессы, алгоритмическое мышление, знание, умение, навыки.

**Summary:** Article is devoted to the functions and general principles of the national curriculum on informatics, the rationale for entering informatics courses in the school curriculum, and the results of teaching informatics. It is noted that one of the main goals of teaching computer science at school is to prepare the younger generation for life in the conditions of the information society, to develop the skills of the 21st century.

**Key words:** computer science, information, information processes, algorithmic thinking, knowledge, skill, skills

**1. MİLLİ KURİKULUMUN FUNKSIYALARI VƏ ÜMÜMI PRİNSİPLƏR**

"Kurikulum" latin mənşəli söz olub lüğəvi mənasını "kurs", "yol", "istiqamət" deməkdir. Lü-

gətlərdə "təlim kursu", "tədris planı", "program" kimi izah olunur. "Kurikulum" bir pedaqojijni anlaysı təmiz 1990-ci illərin sonlarından başlayaraq Azərbaycan dilində istifadə olunmağa

**İnformatika kursunun mənimşəniləməsi fənnlərinə verilən tələblər və şagird nailiyyətlərinin təhlili**

başlamışdır. 1999-cu ildə etibarən Respublikada mərhələ-mərhələ həyatına keçirilən Təhsil işlahatının 2003-2013-cü illəri şəhət edən üçüncü mərhələsində "Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu" adlı komponentin altkomponentlərindən biri kimi "Kurikulum işlahatı" təsdiq olmuşdur və bu sahədə mütamadi olaraq işlər görülmüş, tədbirlər həyataya keçirilmişdir. Kurikulum Şurası təsis edilmiş, Kurikulum Mərkəzi yaradılmış və təhsil kurikulumlarının hazırlanmasına başlanılmışdır. Ölkə miqyasında tələbəyönümlü kurikulumların hazırlanmasına müallim, təbiyəçi, məktəb rəhbəri və təhsil mütəxəssislərinin təmsil olunduğu, eləcə də təhsil pillələri təsdiq olunmuşdur. Əlavə olaraq istifadəye verilmişdir. Bundan əlavə, məktəb, eləcə də dars kurikulumu nümunələri hazırlanmışdır. Təhsil kurikulumları hazırlanarkən onların nəticəyənlü, tələbəyönümlü, şagirdyönlü, şaxsiyyətönlü və integrativ xarakterə malik olması didaktik tələblər kimi nəzərə alınmışdır.

Ishlat dövründə 2006-cı ildə "Azərbaycan Respublikasında Ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" sənədi, onun əsasında 2007-ci ildə I-IV siniflər üçün fənn kurikulumları hazırlanaraq təsdiq olunmuşdur. 2011-ci ildə isə V-XI siniflər üçün fənn kurikulumları təsdiq olunaraq istifadəye verilmişdir. Bundan əlavə, məktəb, eləcə də dars kurikulumu nümunələri hazırlanmışdır. Təhsil kurikulumları hazırlanarkən onların nəticəyənlü, tələbəyönümlü, şagirdyönlü, şaxsiyyətönlü və integrativ xarakterə malik olması didaktik tələblər kimi nəzərə alınmışdır.

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində tədris edilən digər fənnlər kimi informaticanın da tədrisi ümumi təhsilin Konsepsiyası - Milli Kurikulum sənədində əsaslanır. Respublikada həyatına keçirilən təhsil işlahatlarının nüticəsi olaraq bu sənəd 2008-ci ildən ümumtəhsil məktəblərində tətbiq edilir.

Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumu konseptual xarakterləri çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nüticələrinə və məzənnə standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərəcə və dərsdənənən mösəl saatlarının miqdərini, pedaqoji prosesin təkiliyi, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas principləri, fənn kurikulumlarının strukturunu əhatə edir.

Milli Kurrikulum ictimal-siyasi, mədəni və sosial həyatın globallaşdırıcı və universallaşdırıcı, informasiya-kommunikasiya texnologiyalarından istifadəyə hazırlanmasına xidmət edir. Yuxarı siniflərdə kursun tədrisi

nin rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna şəhəriyyətə keçidi təqribən onun onurü təhsil saviyətəsinə və bacarıqlarla malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalasdırılmasına və problemlərin həllinə yaradılmışdır.

*Milli Kurikulum bilavasitə aşağıdakı funkisiyalı reallaşdırılmasına xidmət edir:*

1. Ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənnlər arasında əlaqlarının və ardıcılığının təmin edilməsi;

2. Fənnlərin məzənnənin cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;

3. təlim texnologiyalarının əvəzliyi və interaktivliyinin təmin olunması;

4. nəticəyönlü fənn kurikulumlarının hazırlanıb tətbiq olunması;

5. təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdiriciliyi və qabaqlayıcı xarakterinin, biliq, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik princip əsasında müsəyyənləşdirilməsinin təmin olunması;

6. şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimulasiyadırılmasının təmin edilməsi.

*Milli Kurikulum aşağıdakı ümumi principlər istində olunmaqla hazırlanmışdır:*

1. milli və ümumbaşarı dəyərlərin nəzərə alınması;

2. ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;

3. tələbəyönümlük;
4. nəticəyönlülük;
5. şagirdyönlülük;
6. integrativlik.

**2. ƏSAS TƏHSİL PİLLƏSİNDE TƏDİRİS OLUNAN INFORMATİKA FƏNNİNİN ƏSASLANDIRILMASI VƏ ÜMÜMI TƏLİM NƏTİCİCƏLƏRİ**

Informatika fənnin tədrisi şagirdlərdə etraf aləmi informasiya sistemi baxımındandır təhsil və qarar qəbul etmə bacarıqlarının formalasdırılmasına, onların informasiya və kommunikasiya texnologiyalarından istifadəyə hazırlanmasına xidmət edir. Yuxarı siniflərdə kursun tədrisi

manı əsas təhsil pilləsində mənimşənilmiş bacarıq və vərdişlər inkişaf etdirilməklə şagirdlərdə informasiya cəmiyyətinin tələblərinə uyğun zəruri məlumatlarla işləmə bacarıqları, kompüterdə dəha çox populyar olan program vasitələrindən istifadə vərdişləri formalasdırılır, onların alqoritmik təfakkürünün və intellektual səviyyəsinin inkişafi, peşə seçimini hazırlıqlarına tömən olunur. Kursun məktəb programına daxili edilməsinin əsaslandırılması da məhz bu ideyalarla əsaslanır.

Informatika fannının tədrisinin ümumi nəticələri aşağıdakindan ibarətdir. Kursun tədrisi nəticəsində şagird:

informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;

gündəlik hayatda və mösəkdə lazımlı olan məsələləri kalkulyator rejimində həll edir;

kompüterdə istifadə olunan əməliyyat sisteminə tənzimləyir;

mətn redaktöründə sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətn müxtəlif yaddaşlardan şəkillər daxil edir;

qrafik redaktorda müvafiq çətinlik dərəcəsinə malik şəkillər hazırlayırlar, şəklin attributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;

obyektiin xassalarını, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;

obyektiin informasiya modelini qurur və onun təbii modelinə təsvir edir;

informasiyanın xassalarını, kodlaşdırmaşımı, qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah edir;

şəbəkə növləri vasitəsi ilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədönlü istifadə edir;

müxtəlif təqdimatlar hazırlayırlar və nümayiş etdirir;

elektron cədvəllərdən istifadə etməklə yeni sonadalar tərtib edir;

müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini tömən edən program tominatından istifadə edir, səda "Web" sahifələr yaradır.

**Yuxarı siniflərdə işə fənnin tədrisinin ümumi nəticələri aşağıdakindan ibarətdir. Kursun tədrisi nəticəsində şagird:**

- informasiyaları ölçür, təsvir edir və informasiya daşıyıcıları ilə işləyir;
- səda məsələlərin həlli üçün müxtəlif struktur alqoritmalar tərtib edir, programlar hazırlanır və icra edir;

səda informasiya modellərinə uyğun informasiyaların işlənməsi alqoritmərini qurur və qurulmuş modeli kompüterdə tədqiq edir;

kompüterdə istifadə olunan əməliyyat sisteminə tənzimləyir və lazımi əməliyyatları icra edir;

grafik redaktorda müxtəlif təsvirlərin hissələrindən istifadə edərək yeni təsvir yaradır, mətn redaktöründə cədvəl-mətnlər yığır, formatlaşdırır, cədvəllər üzərində hesablamalar aparır, sonadları çap edir;

müxtəlif təqdimatlar hazırlayırlar, redakta edir və ona multimedia effektlərini əlavə edir;

elektron cədvəl prosessorunda və verilənlər bazasında müvafiq əməliyyatları icra edir;

internetin əsas xidmətlərindən istifadə edir, müxtəlif dizaynlı "Web" sahifələr yaradır.

Informatika kursunun tədrisində bu nəticələrin əldə edilməsi, şagirdləri informasiya cəmiyyətində yaşayış işləməyə, 21-ci əsrin bacarıqlarına yiyələnməyə kömək edəcəkdir.

**Problemin aktuallığı.** Müasir dünyada sürətli gedən sosial, mədəni və texnoloji dəyişikliklər global döşənuma tarzının əhəmiyyətini xeyli artırır. Yuxarı siniflərdə kursun tədrisi şagirdlərin alqoritmik təfakkürünün və intellektual səviyyəsinin inkişafi ilə yanaşı peşə seçimini hazırlıqlarına da kömək edir.

**Problemin elmi yeniliyi.** Məqalənin elmi yeniliyi əsas təhsil pilləsində tədris olunan Informatika fannının əsaslandırılması və ümumi təlim nəticələrinin təhlilindən ibarətdir.

**Problemin praktik əhəmiyyəti və tətbiqi.** Məqalənin mövzu üzrə tədqiqat aparan magistrantlar əsas da orta məktəb informatika müəllimləri üçün faydalı olacağı düşünülür.

**Ədəbiyyat:**

1. Umumtəhsil məktəbləri üçün "Informatika" dərslikləri (1-11-ci siniflər)
2. Əliquliyev R., Mahmudova R. Təhsilin təkmil prosesində informasiya inqilabının rolu / "Informatika, informasiya texnologiyalarının təhsilsidə tətbiqi məsələləri" mövzusundan respublika elmi konfransın materialları. Bakı, 2007, 22-23 may
3. www.Müallim.edu.az
4. informatik.az

E-mail: roza.memmedzade@mail.ru

Rəy: ped.ü.fsls.dok., dos. İ.B. Əhmədov  
Redaksiyaya daxil olub: 30.11.2018